



Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatının məqsədini, prinsiplərini və növlərini, habelə dövlət daktiloskopik qeydiyyatının aparılması sahəsində yaranan ictimai münasibətləri nizamlayır.

Fəsil I. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

- 1) dövlət daktiloskopik qeydiyyatı [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən daktiloskopik məlumatların alınması, uçotu, saxlanması, təsnifatı və verilməsi, insan şəxsiyyətinin müəyyənləşdirilməsi və ya təsdiqi üzrə bu qanunla nəzərdə tutulan fəaliyyətdir;
- 2) daktiloskopik məlumat—insanın əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumatdır;
- 3) maddi daşıyıcılar—daktiloskopik məlumata malik olan maqnit və ya digər növ yazı daşıyıcıları, daktiloskopik xəritələrdir;
- 4) məlumat massivi—maddi daşıyıcılarda olan daktiloskopik məlumatların sistemləşdirilmiş məcmusudur.

Maddə 2. Dövlət daktiloskopik qeydiyyatının məqsədi

İnsan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı aparılır və daktiloskopik məlumatlardan istifadə olunur.

Maddə 3. Dövlət daktiloskopik qeydiyyatı haqqında qanunvericilik

Dövlət daktiloskopik qeydiyyatı haqqında qanunvericilik [Azərbaycan Respublikası Konstitusiyasından](#), bu qanundan, digər müvafiq qanunvericilik aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 4. Dövlət daktiloskopik qeydiyyatının prinsipləri

Dövlət daktiloskopik qeydiyyatı [Azərbaycan Respublikası Konstitusiyasında](#) təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə qanunçuluq, humanizmin, məxfilik, könüllülük və məcburiliyin uzlaşması prinsiplərinə müvafiq həyata keçirilir.

Dövlət daktiloskopik qeydiyyatının aparılması prosesində insan sağlamlığı üçün təhlükə yaradılmasına, onun şərəf və ləyaqətinin alçaldılmasına yol verilmir.

~~Maddə 5. Dövlət daktiloskopik qeydiyyatından keçməli olan şəxslər~~

Bu qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasında:

- ~~1) Azərbaycan Respublikası vətəndaşlarının;~~
- ~~2) Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin, Azərbaycan Respublikasında siyasi sığınacaq verilməsi, yaxud qaçqın statusu əldə edilməsi barədə vəsatət vermiş əcnəbilərin;~~
- ~~3) Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin, Azərbaycan Respublikasında siyasi sığınacaq verilməsi, yaxud qaçqın statusu əldə edilməsi barədə vəsatət vermiş vətəndaşlığı olmayan şəxslərin dövlət daktiloskopik qeydiyyatı aparılır.~~

Maddə 6. Daktiloskopik məlumatdan istifadə

Dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində əldə olunan daktiloskopik məlumatlar:

- 1) itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin axtarışında istifadə üçün;
- 2) *naməlum meyitlərin* şəxsiyyətinin müəyyənləşdirilməsi üçün;
- 3) səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün;
- 4) qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin təsdiq edilməsi üçün;

5) cinayətlərin qarşısının alınması, açılması və araşdırılması, habelə inzibati xətalərin qarşısının alınması, aşkar edilməsi və baxılması üçün istifadə edilir.

Maddə 7. Dövlət daktiloskopik qeydiyyatının növləri

Bu qanuna müvafiq olaraq könüllü dövlət daktiloskopik qeydiyyatı və ya məcburi dövlət daktiloskopik qeydiyyatı aparılır.

Maddə 8. Məcburi dövlət daktiloskopik qeydiyyatı

Aşağıdakı şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir:

- 1) müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikası vətəndaşları;
- 2) sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri;
- 3) mədən və şaxtalarda işləyənlər;
- 4) dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar;
- 5) şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
- 6) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
- 7) cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
- 8) müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının hüdüdlərindən kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
- 9) Azərbaycan Respublikasında siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslər.

Naməlum meyitlər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.

Fəsil II. Dövlət daktiloskopik qeydiyyatının aparılması

Maddə 9. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması

Azərbaycan Respublikası vətəndaşları könüllü dövlət daktiloskopik qeydiyyatından keçmək hüququna malikdirlər.

Azərbaycan Respublikası vətəndaşlarının könüllü dövlət daktiloskopik qeydiyyatı onların yazılı ərizələrinə əsasən yaşadıkları yer üzrə [müvafiq icra hakimiyyəti orqanları](#) tərəfindən aparılır.

Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən Azərbaycan Respublikası vətəndaşlarının, azyaşlıların və yetkinlik yaşına çatmayanların dövlət daktiloskopik qeydiyyatı yazılı ərizə əsasında onların valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakı ilə aparılır.

Maddə 10. Məcburi dövlət daktiloskopik qeydiyyatının aparılması

Bu Qanunun 8-ci maddəsində göstərilən şəxslərin məcburi dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.

Müvafiq icra hakimiyyəti orqanları tərəfindən alınmış daktiloskopik məlumatın maddi daşıyıcılarının nüsxəsi vahid massivdə saxlanması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Göndərilən nüsxədə aşağıdakılar qeyd olunmalıdır:

- 1) məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;*
- 2) dövlət daktiloskopik qeydiyyatının aparılmasının əsası və tarixi;*
- 3) daktiloskopik məlumatı hazırlamış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının adı.*

Fəsil III. Daktiloskopik məlumatların saxlanması, istifadəsi və məhvi

Maddə 11. Daktiloskopik məlumatların saxlanması və istifadəsinin əsas tələbləri

Daktiloskopik məlumatların saxlanması və istifadə edilməsi şərtləri onun itirilməsini, təhrif olunmasını və icazəsi olmayan şəxslər tərəfindən ələ keçirilməsini istisna etməlidir.

Maddi daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatların saxlanması, sistemləşdirilməsi və istifadəsi Azərbaycan Respublikasının [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən həyata keçirilir.

Müvafiq icra hakimiyyəti orqanları daktiloskopik məlumatların alınmasını, uçotunu, saxlanılmasını və verilməsini, bu qanunla nəzərdə tutulan tələblərə riayət etməklə məlumat massivlərinin yaradılmasını müstəqil həyata keçirirlər. Bu qanunun 10-cu və 13-cü maddələrində göstərilən dövlət orqanları xidməti məxfilik rejimində daktiloskopik məlumatların mühafizəsini təmin edir, onların vəzifəli şəxsləri isə həmin məlumatların saxlanılması qaydalarını pozmağa və qeyri-qanuni istifadə edilməsinə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.

Maddə 12. Daktiloskopik məlumatların saxlanılması müddətləri

Maddi daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aşağıdakı müddətdə saxlanılır:

1) bu Qanunun 8-ci maddəsinin birinci hissəsinin 1-ci, 5-9-cu bəndlərində göstərilən şəxslər haqqında məlumatlar (14-cü maddədə qeyd edilmiş hallar istisna edilməklə) onlar səksən yaşına çatana qədər və ya ölüm faktı müəyyən edilənədək;

2) bu Qanunun 8-ci maddəsinin birinci hissəsinin 2-4-cü bəndlərində göstərilən şəxslər haqqında məlumatlar onların müvafiq müəssisə və təşkilatlarda işlədikləri (müvafiq fəaliyyətlə məşğul olduqları) müddətdə;

3) naməlum meyitlər haqqında məlumatlar onların şəxsiyyəti müəyyən edilənə qədər (lakin on beş ildən çox olmamaqla).

Maddə 13. Daktiloskopik məlumatların istifadəsi və alınması hüququ

Məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, təhqiqat orqanları, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar, Azərbaycan miqrasiya xidməti orqanları daktiloskopik məlumatlardan istifadə etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının [müvafiq icra hakimiyyəti orqanının](#) məlumat massivlərində saxlanan daktiloskopik məlumatların alınması hüququ Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətlərə verilə bilər.

Maddə 14. Daktiloskopik məlumatların məhv edilməsi

Könüllü dövlət daktiloskopik qeydiyyatı aparılması nəticəsində alınmış daktiloskopik məlumatlar onun saxlanılmasını həyata keçirən Azərbaycan Respublikasının [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının, habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən Azərbaycan Respublikası vətəndaşlarının, həmin qeydiyyatı keçmiş azyaşlıların və yetkinlik yaşına çatmayanların valideynlərinin və ya qanuni nümayəndələrinin, yaşadıkları yer üzrə Azərbaycan Respublikasının [müvafiq icra hakimiyyəti orqanına](#) verdikləri yazılı ərizələrinə əsasən məhv edilir. Azərbaycan Respublikasının [müvafiq icra hakimiyyəti orqanı](#) daktiloskopik məlumatları məhv edərək bu barədə 30 gündən gec olmayaraq ərizə sahibini xəbərdar edir.

Bu qanunun 8-ci maddəsinin birinci hissəsinin 5-ci bəndində göstərilən şəxslər haqqında daktiloskopik məlumat onların saxlanılmasını həyata keçirən Azərbaycan Respublikasının [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən həmin şəxslərin şəxsiyyətinin müəyyənləşdirildiyi halda daktiloskopik məlumatlar onların yazılı ərizələrinə, habelə həmin şəxslərin valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı ərizələrinə əsasən məhv edilir.

Bu Qanunun 8-ci maddəsinin birinci hissəsinin 7-ci bəndində göstərilən şəxslər haqqında daktiloskopik məlumatlar onlar barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdən və ya məhkəmənin bəraət hökmü qanuni qüvvəyə mindikdən, habelə inzibati xətalər haqqında işlər üzrə icraata xitam verildikdən (inzibati məsuliyyətə cəlb etmə müddətlərinin başa çatması ilə əlaqədar icraata xitam verildiyi hallar istisna olmaqla) sonra 30 gündən gec olmayaraq məhv edilir.

Məcburi dövlət daktiloskopik qeydiyyatı aparılması nəticəsində alınmış daktiloskopik məlumatlar bu qanunun 12-ci maddəsində göstərilən saxlama müddətləri keçdikdən sonra məhv edirlər.

Fəsil IV. Qanunun icrasına nəzarət

Maddə 15. Məhkəmə nəzarəti

Dövlət daktiloskopik qeydiyyatı aparan orqanların və vəzifəli şəxslərin insan və vətəndaşların hüquq və azadlıqlarını pozan qərarlarından və hərəkətlərindən Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.

Maddə 16. Prokuror nəzarəti

Dövlət daktiloskopik qeydiyyatını aparan və daktiloskopik məlumatlardan istifadə edən orqanlarda bu qanunun icrasına riayət edilməsinə nəzarət Azərbaycan Respublikasının baş prokuroru və ona tabe olan prokurorlar tərəfindən həyata keçirilir.

Maddə 17. İdarə nəzarəti

Müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri dövlət daktiloskopik qeydiyyatına nəzarəti həyata keçirirlər.

Həmin rəhbərlərin hərəkətlərindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər.

Fəsil V. Yekun müddəalar

Maddə 18. Dövlət daktiloskopik qeydiyyatının aparılması tədbirlərinin maliyyələşdirilməsi

Dövlət daktiloskopik qeydiyyatının aparılması, daktiloskopik məlumatların saxlanması və istifadə edilməsi, habelə bu tədbirlərin həyata keçirilməsi üçün maddi-texniki təminat məsələlərinin maliyyələşdirilməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 19. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 22 fevral 2000-ci il

№ 816-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (24 mart 2000-ci il, № 64) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2000-ci il, № 3, maddə 147) («LegalActs» LLC).

27 oktyabr 2009-cu il tarixli, 900-IIIQD nömrəli; 6 oktyabr 2015-ci il tarixli, 1346-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC